

Dünən, yeni dekabrin 4-də Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda narahat bir ruhun dincilik tapdığının şahidi oldum. Belə ki, Sovet rejiminin günahlandırıb 8 il azadlıqdan məhrum etdiyi dəyərli bir yazıçımızın sözünün işigina yiğışanlar, yeni bizlər bu klubda onun barəsində söylənilən fikirlərinin, adıçəkilən yetmiş kitabının və bir də ədəbiyatımıza, xalqımıza özünü və ailəsinin xidmətlərinin miqyasını ifadə etməyə çalışırdılar. Amma bütün bu deyilənlərin içərisində mənim üçün yəqin ki, elə mərhum yazıçımız İsmayıllı Qarayevin doğmalarının da daha çox önem verdiyi bir məqam vardı. O da yazıçının Anım və kitablarının təqdimat gününü məhz burada - yeni Natəvan klubunda keçirilməsi idi.

Bunu ona görə xüsusi vurğulayıram ki, bu yaddaşalan tədbirdə AYB-nin rəhbərliyi başda hörmətli xalq yazıçımız Çingiz Abdullayev

bın da işiq üzü görməsi reallığa çevrilmişdi.

Xatirələrini söyləyən şair, yazıçı, tərcüməçi, çox dəyərli ziyalımız və dostum Kamran Nəzirli vurğuladı ki, İsmayıllı Qarayevi həbsxanada ziyaret edən unudulmaz şairimiz, əsl dost, qayğıkeş insan və böyük ürek sahibi olan Şahmar Əkbərzadə mərhum yazıçımızın həbsxana-

Mən bu tədbirdə özüm üçün bir nüansı da dəqiqləşdirdim. Yəni düşündüm və inandım ki, İsmayıllı Qarayevin anim gününü və kitablarının təqdimatı AYB tərəfindən Natəvan klubunda keçirilməsi həm də müəyyən mənada İsmayıllı Qarayevdən edilən bir üzrxahlıqdır. Yəni, bu addımla zamanında haqqını, hüququnu qoruya bilmedikləri bir yazıçının



# Ruhun sevindiyi gün



olmaqla çox yüksək səviyyədə təmsil olundur. Tədbiri söz adamlarının, ədəbiyyatsevərlərin yaxşı tanıldığı, gənc yaşıdan artıq istedadının və sözə yanaşmasının mükəmməl tutumunu təsdiq etmiş ədəbiyatşunas, təqnidçi, eyni zamanda bir çox şeir və publisist yazıların müəllifi Əsəd Cahangir idarə edirdi. Onun giriş nitqi İsmayıllı Qarayevi həm onu tanıyanlara, həm də tənimsayanlara sözün böyük mənasında yaxşı tanıtdı. Demək olar ki, bu çıxış bütün tədbir boyu elə bir aura yaratmışdı ki, hər kəs mütləq Əsəd bəyin fikrinə istinad edirdi və vurğulayırdı ki, Əsəd Cahangir İsmayıllı Qarayevi bize bildiyimizdən də yüksək səviyyədə tanıdı və sevdirdi. Xüsusi olaraq xalq şairi Nəriman Həsənzadə, eləcə də AYB-nin kətbələri Elçin Hüseynbəyli və Səlim Babullaoglu, həmçinin dəyərli şairimiz Vəqif Bəhmənli İsmayıllı Qarayevlə bağlı ürkən sözlərini dili gətirərkən mənim toxunduğum məqamı xüsusi vurğu ilə nəzərə çatdırıldılar.

Təkcə ədəbiyyat adamlarının deyil, eləcə də elm, mədəniyyət xadimlerinin, xüsusilə adi oxucuların da qatıldığı bu tədbirdə mənim üçün yaddaşalan məqamlardan biri bu oldu ki, hər kəs çıxışında Sovet rejiminin İsmayıllı Qarayevə etdiyi haqsızlığı, ədalətsizliyi dili gətirdi və bir də hər kəs İsmayıllı Qarayevin övladlarının, xüsusilə indi cənnətdə olan oğlanları Qoşqar və Savalan Qarayevlərin təkcə öz ataları üçün deyil, həm də Azərbaycan ədəbiyyati üçün göstərdikləri xidmətləri böyük sayqı və sevgi ilə vurğulayırlılar. Məhz bu oğulların sayəsində İsmayıllı Qarayevin (sovət dönməndən doqquz kitabı çap olunmuşdu - Ə.M.) həbsdən sonrakı yaşadığı ömrü kəsiyində 70-dən artıq kita-

da ona verdiyi "qara dəftər"ləri bu gün haqq dünyasında olan unudulmaz yazıçımız Şamil Xurşuda çatdırıldı. Həmin hadisənin canlı şahidi kimi "mən gördüm ki, Şamil müəllim o qara dəftərləri neçə böyük qayğı ilə qəbul etdi və üzünü mənə tutub dedi ki, "Kamran, bunları dolabın gözüne qoy, işdi İsmayıllı həbsdən çıxana qədər mən dünyadan köçəm onda özüne qaytararsan. Əks halda övladları ilə əlaqə saxlayıb onlara verərsən" dedi. Bu kövrək xatire bizi duyğulandırıcı kimi həm də bir gerçəyi bize açmış oldu. Yeni Kamran Nəzirli vurğuladı ki, bax, həmin qara dəftərlər indi qarşımızda olan roman, povest və həkayələr idi.

Anım və təqdimat mərasimində çıxış edən yazıçı-dramaturq Firuz Mustafa şəxsən tanıdığı və unudulmaz yazıçımız Nahid Hacızadənin sayəsində, hətta çörək kəsdiyi İsmayıllı Qarayevin "büttöv bir kişi" obrazını bize təqdim etdi. Onunla səhəbtərini dili gətirdi. Ümumiyyətlə, bu tədbirdə yazıçı-publisist Xeyrəddin Qocanın, şair Zahid Xəlilin, dəyərli elm adamımız professor Vəqif Abbasovun, nəğməkar şairəmiz Kəmalə Abiyevanın və digərlərinin bir-birindən maraqlı və yaddaşalan fikirləri şəxsən mənim üçün İsmayıllı Qarayevin ruhu qarşısında bir etirafın, bir unudulmazlığın ifadəsi idi.

qarşısında üzvü olduğu təşkilat yumşaq desək öz "günahını" yumuş oldu. Bəlkə də düşünə bilərsiniz ki, sovet rejimi kimdənse çəkinən və yaxud üzr istəyən rejim deyildi.

Amma bütün hallarda yeddi kitab müəllifini və sayılan yazıçını həbs etmək, yazıçılar təşkilatının üzvlüyündən çıxartmaq, kitablarının nəşrinə icaze verməmək Bax, bunların özünə qarşı tam sükuta dalmaq da mənən həmin illərdə yazıçılar təşkilatına rəhbərlik edənlərin və rəhbərlikde təmsil olunanların aşkar yaxalarını kənarə çəkmələri idi. Xalq şairlərindən birinin deydiyi kimi, "Məndən ötdü"

Dekabrin 4-də AYB-nin Natəvan klubunda yaddaşalan Anım və təqdimat İsmayıllı Qarayevin layıqli varislərindən olan qızı Vəsimə İsmayıllıqızının yaxından iştirakı ilə gerçekleşdi. Məhz Vəsimə xanım AYB-nin təşkilatçılığına ürekən qoşularaq atasının və dünyasını dəyişen doğmalarının ruhunu sevindirdi.

Elə bu yerdə xatırladım ki, İsmayıllı Qarayev həbsdən azad ediləndən sonra müəyyən müddət ya-



sasa da onu görməməziyə vuranlar yalnız 1993-cü ildə o haqq dünyasına qovuşandan xeyli sonra övladlarını, xüsusilə Qoşqar İsmayıloğlunu xatırlatmaları ilə AYB-nin üzvlüyünə qaytarıldı. Onun Yazıçılar Birliyində təmsil olunmaq haqqı təsdiqləndi.

**Bax, bütün bunların, yeni baş verənlərin fonunda İsmayıllı Qarayevin ruhu doğum günü ərəfəsində (o, dekabr ayının 5-də dünya-yə gəlib - Ə.M.) AYB-nin binasında, Natəvan klubunda dərindən nəfəs alıb rahatlandı. Ruhun şad olsun, İsmayıllı Qarayev!**